

ARAŞDIRMA

Azərbaycan Respublikasının Prezidenti yanında
Külliyyə İnfotaxta Vəstələrin İnkışafına
Dövlət Dəstəyi Fondu

KİVDF

Layihə çərçivəsində

*Yazılı Külliyyə İnfotaxta Vəstələrin İnkışafına
Dövlət Dəstəyi Fondu*nın dəstəyilə "Azərbaycanın dövlət
cəlil tarixini, elm, mədəniyyət-nadirlarını və mədən yarımçıq
təbliği" istiqaməti üzrə layihə çərçivəsində hazırlanıb.

Böyük sənətkar Məşədi Məmməd Fərzəliyev ömrünün 60 ilini Azərbaycan
və klassik şərq musiqisinin inkişafına
həsr edib. Onun adı Azərbaycanın görkəmləri
xanəndələrindən Cabbar Qaryagdi
oğlunuñ, Keçəçi oğlu Məhəmmədin, Şəki
li Əlaşgerin və Zabul Qasımin adı ilə yana
şı cəkilir. Məşədi Məmmədin çox məlahət
səsi var idi ve 0, gur zəngülə vuran bir
xanəndə idi.

Məşədi Məmməd Fərzəliyev 1872-ci ilə
qədim Şuşa şəhərində anadan olub. Uşaqlığında
bu dildə güşədə keçə
də, çox erkən doğma şəhərini tərk edib, ləp gənc
yaşlarından bir müddət Gəncədə, sonralar isə
Tiflis, Batum, Vladivostok, İstanbul və sair şəhərlərdə yaşaması və xan
əndələrin etmişdi. O, Zaqafqaziyada, Orta Asiyada,
Türkiyədə, hətta Avropanın bir çox ölkələrin
görkəmləri senetkar kimi tanınmışdı.

Məşədi Məmməd həlla
Şuşada olarken toy
məclisindən və xalq
şəhərlərində çıxış etmişdi.
O, ilk dəfə Şuşada Xanəndərovun teatrında
verilen Şərq konserində
böyük uğur qazanmışdı.

Məşədi Məmməd zəngin
yaradılıqlı yolu ke
rmişdir. "Onun gözlə zəng
ülər, uzun nəfəsləri
dinleyicilər həmişə vəlch
etmişdir. O, nadir hallarda
təsədüf edilən güclü nəfəs
geniş diapazonlu gur
səsi malik olmuşdur. Bir
neçə forma və mərtəbədə
sürətli, fəvvare kimi çağ
layan zəngülələr vurmaq
da bərə gorkəmləri xanəndələr
Məşədi Məmmədin
həsəd aparmışlar. Məşədi
Məmmədin məlahəti se
sine Cabbar Qaryagdi oğlu
yüksek qiymət vermiş,
onu özüne "rəqib" hesab
etmişdi. İran məclislerində
birinde Cabbar Qaryagdi
oğlundan sorğunlaşmışdır.

- Qafqazda sənə rəqib
olan ikinci bərə xanəndə
varmış?

Cabbar Qaryagdi oğlu
deməmişdir:

- Qafqazda mono rəqib
olan iki xanəndə vardır: Bili
Zabul Qasımin, o biri isə
Məşədi Məmmədin. An
caq menim xoşbəxtiyyən
dərinin tərincinə ləzis, di
gərinin isə derin müsiki sa
vadı yoxdur. Məşədi
Məmmədin böyük xanən

"Rast", "Sur", "Çahar
gah", "Zabul-Səgah",
"Kürdü Şahnaz", "Heyrat
tu", "Mənsuriyyə", "Si
mayi-səməs", "Qarabağ
sikəstəsi", "Arazbari",
"Korom", "Əfşari" və s.
müğamlar geniş xalq küt
lələrindən böyük
rəqəbatlı qarsılanmışdır.
Məşədi Məmməd do
"Şüster" ustası kimi dəha
məşhur idi.

Seyid Şuşinski do
Məşədi Məmmədin
"Şüster" inə valeh olar
mışdır. Məşədi Məmməd tarzın Qurban Pirimovun
müsəyiəti ilə 40-dək müğam, tosnif
ve mahni ifa etdi. Bu
uğurda sonra Kiyev şə
hərindən növbəti do
vet geldi. Görkəmləi
sonatkar burada "Ekstrafon"
şirkəti tərəfindən
müğam və xalq mahnillə
rini qrammofon valına

Buna görə də olasıqsı
qalib kamancalanın Sevini
domiriyol vağzalına gönd
dördüm bilet alıñ ki, ax
şam qayıdaq Tiflis...".

Məşədi Məmməd
Fərzəliyev 1912-ci ilde
Varsava şəhərində fo
liyot göstərən
"Sport-Rekord" şirkəti
tərəfindən bir dəvet al
di. Söhərti əllər dolan
azərbaycanlı xanəndə
nin səsinin burada vəla
yazdırılar. Məşədi Məmməd tarzın Qurban Pirimovun
müsəyiəti ilə 40-dək müğam, tosnif
ve mahni ifa etdi. Bu
uğurda sonra Kiyev şə
hərindən növbəti do
vet geldi. Görkəmləi
sonatkar burada "Ekstrafon"
şirkəti tərəfindən
müğam və xalq mahnillə
rini qrammofon valına



Muğamlı dünyani dolaşan ustad xanəndə

Şuşalı Məşədi Məmməd Fərzəliyev



yazırırdı. Müsəsirləri ya
zılları ki, Məşədi Məmməd
təbütün müğam və
mahnillarında on çox Na
təvanın qozəllərini ifa
etmişdir.

Məşhur bir xanənde
kimi tanınmış Məşədi Məmməd 1913-cü ilin
yazısında Zubalov adına
xalq evi tərəfindən Tif
lisədə verilən bir teatr tama
şasının programından ya
zılmışdı: "1913-cü il
may ayının 10-da Tiflis
in K.Y.Zubalov adına
xalq evində Sidiqi Ru
bulanın rejissorluq ilə
müsəlman opera həvəs
karları üçün məşhur xan
əndə Məşədi Məmməd
Fərzəliyevin iştirakı ilə
Üzeyir Hacıbeyovun
"Leyli və Məcnun" ope
rasının son pərdəsi ta
maşaya qoyulacaqdır.
Əsərdə Yezolunlu Mə
şədi Məmməd Fərzəliyev
məşhur "Axşam oldu" to
snifinin yarın saat 18:00
tarixində xalqın qəlbi
dən silinməmişdir. Bu
toṣnif "Şikşəci-fars"
üstündə oxunduğu üçün
xanəndə herəndər ince
güzərlərə müğamə toxu
nurdur. Bu, toṣnifin də
gözəl səslenməsinə sə
bəb olurdu.

Seyid Şuşinski deyir
di: "Məşədi Məmmədin
"Axşam oldu" toṣnifini
dinləmek müsikiyi se
vərən üçün böyük səadət
dir".

1923-cü ilde Məşədi
Məmməd Məşədi Cə
mələti Əmirov tərəfindən
Gence sohərində do
vet edilir və sohər müsiki
məktəbində müğamlar
dan dərc deyir, gənc xan
əndələrin yetişməsi
dən olundan gələnədir.

Məşədi Məmməd eyni
zaman tarzon Büyü
kışlı Əliyev ilə birlik
li Gence, Qazax, Tovuz

və Şəmkir rayonlarında
toyılarda və xalq şənlilik
lərində iştirak edirdi.

""Axşam oldu" təsnifini
dinləmək böyük səadət
idi..."

F.Şuşinski yazırırdı:
"Məşədi Məmməd to
snifinhanında, gəzəl qaval
vurmaqda və qədim
Azərbaycan mahnlarının
ustalaqlıq oxumaqda qid
rətli sənətkar idi. Məse
lən, o, "Qaraqaba" bir
dənəsen, "Nebi", "Vətən şərqisi",
"Alma", "Şebi", "Maç-maç", "Men bir
türkəm", "Ayıl, ey mil
lot" təsnif və mahnlarının
böyük möhəbbətə ifa
edir, hamını həyrətət
dir. Onun zövqəle oxu
duğu "Axşam oldu" to
snifi yarın saat 18:00
tarixində xalqın qəlbi
dən silinməmişdir. Bu
toṣnif "Şikşəci-fars"
üstündə oxunduğu üçün
xanəndə herəndər ince
güzərlərə müğamə toxu
nurdur. Bu, toṣnifin də
gözəl səslenməsinə sə
bəb olurdu.

Seyid Şuşinski deyir
di: "Məşədi Məmmədin
"Axşam oldu" toṣnifini
dinləmek müsikiyi se
vərən üçün böyük səadət
dir".

1926-cı ilde Məşədi
Məmməd Məşədi Cə
mələti Əmirov tərəfindən
Gence sohərində do
vet edilir və sohər müsiki
məktəbində müğamlar
dan dərc deyir, gənc xan
əndələrin yetişməsi
dən olundan gələnədir.

Məşədi Məmmədi
yaxından tanıyan, uzun
iller onun sonot yolda
olmuş İsləm Abdullayev,
Qurban Pirimov, Seyid
Şuşinski və Musa Şu
şinski kimi qocaman so
yadı qazanmışdır.

nətkarlar Məşədi Məmmədin
sənətinə yüksək
qiymət vermişlər. Musa
Şuşinski deyir: "Məşə
di Məmməd Fərzəliyev
çox zıl və gözəl səsi
var idi. "Qatar bayat",
"Kürdişahnaz" xüsusi
"Şüster" müğamını mi
silşilsə mehərət oxuyardı.
O, həm də yaxşı qaval
varırdı. Məşədi Məmməd
zengüləsinə söz yoz
idi. O, eli sürükli və
coşqın zengülələr vurardı
ki, eli bil taxtaspın
üstündə dölu yığırdı. Ya
dımdırdı, Gəncədə Bağ
banlar kendinə toyda
idik. Həmin məclis
Azərbaycanın məşhur
xanəndələrindən ibarət
7-8 sazanda dəvet edil
mişdi.

Məşədi Məmməd də
həmin toyda oxuyurdu.
Bilmirəm, xanəndələr
arasında oxumaq haqqın
da söhbət oldusda, Mə
şədi Məmməd üzünü
Cəbərrə tutub gülə-gülə
zarafatına dedi:

- Meni esibləşdirmə
yin. Hamınızı qataran
zengülələr qabığına,
düz vəzələ qeder qo
ram".

1929-cu ilde Məşədi
Məmməd Fərzəliyev Ru
siyanın bir çox sohər
ində, Polşa, Almaniya,
Fransa, Belçika, Ingiltərə,
Avstriya, Ruminiya,
Türkiyə və İranda kon
sertler verir.

Məşədi Məmmədi
yaxından tanıyan, uzun
iller onun sonot yolda
olmuş İsləm Abdullayev,
Qurban Pirimov, Seyid
Şuşinski və Musa Şu
şinski kimi qocaman so
yadı ponah aparmışdır.

"Azadlıq"ın Araşdırma
Jurnalıştları Grupu
KİVDF Dövlət Dəstəyi
Fonduñ məlalyo
dəstəyiçilər çap edilir